

## Azərbaycan dilçiliyi və ədəbiyyatşünaslığında dialektizmlərin tədqiqi məsələləri

Gülnar Ağakışiyeva

Bakı Slavyan Universiteti. Azərbaycan.

E-mail: gulnar.rehimli.90@mail.ru

**Annotation.** Məqalədə ədəbiyyatşünaslıqda dialektizmlər haqqında söylənilən fikirlər öyrənilmiş, dilçi və ədəbiyyatşünas alimlərin bədii dildə işlənən bu söz qrupları haqqındaki fikirləri ön plana çəkilmişdir. Nəticə olaraq şair və yazıçılar tərəfindən dialekt və şivələrdən müəyyən üslubi məqsədlərlə bədii dilə gətirilən, dilimizin tarixi inkişafını özündə mühafizə edən bu söz qrupları Azərbaycan ədəbi dilinin zənginləşməsində mühüm rol oynamışdır.

**Açar sözlər:** bədii dil, dialektizm, ədəbi dil, dilimizin tarixi, lügət ədəbiyyatşünaslıqda dialektizmlər, danışq dili

**Məqalə tarixçəsi:** göndərilib – 05.10.2021; qəbul edilib – 15.10.2021

### Issues of research of dialectisms in Azerbaijani linguistics and literary criticism

Gulnar Agakishiyeva

Baku Slavic University. Azerbaijan.

E-mail: gulnar.rehimli.90@mail.ru

**Abstract.** The article examines the views expressed on dialectisms in literary criticism, and highlights the views of linguists and literary scholars on these groups of words used in the literary language. As a result, these groups of words, expressed by poets and writers in dialects and dialects for certain stylistic purposes, preserving the historical development of our language, played an important role in the enrichment of the Azerbaijani literary language.

**Keywords:** poetic language, dialectism, literary language, history of our language, dictionary

**Article history:** received – 05.10.2021; accepted – 15.10.2021

### Giriş / Introduction

Azərbaycan ədəbi dili lügət tərkibinin zənginliyi və rəngarəngliyi ilə seçilən dillərdən biridir. Hər bir dilin mövcudluğu və inkişafı bila-vasitə dilin təzahür formaları – ədəbi dil, dialekt və şivələr, xalq danışq dili ilə bağlıdır. Ümumxalq dili məhz dilin bu təzahür formalalarının qarşılıqlı təsiri əsasında inkişaf edir.

Ümumxalq danışq dilinin lügət tərkibi zəngin bir xəzinədir. Dialektizmlər isə bu qola da-

xıl olan və ədəbi dilin zənginləşməsində əsas mənbə rolunu oynayan milli xəzinəmizdir.

Ədəbi dilin lügət tərkibinin zənginləşməsində, eyni zamanda dil tarixinin elmi baxımdan araşdırılmasında, müəyyən sözlərin inkişaf tarixi və işlənmə məqamlarının müəyyənləşdirilməsində dialektizmlər tükənməz bir mənbə təşkil edir. Bədii dilə şair və yazıçılar tərəfindən müəyyən üslubi məqsədlərlə gətirilən dialektizmlər keçmişin ən qədim və maraqlı linqvistik

əlamətlərinin özündə mühafizə edən zəngin dil materialıdır. Bu səbəbdəndir ki, dilçiliyimizdə və ədəbiyyatşunaslığımızda dialektizmlərin tədviqini özündə məhsələləri geniş vüsət almış və respublikamızda bu sahədə kifayət qədər araşdırılmalar aparılmışdır.

### Əsas hissə / Main Part

Sair və yazıçılar tərəfindən müəyyən üslubi məqsədlərlə bədii əsərlərdə işlənən bu söz qrupları haqqında Azərbaycan dilçi və ədəbiyyatşunaslarından Ə.Dəmircizadə, S.Cəfərov, A.Qurbanov, T.Hacıyev, M.Adilov, T.Əfəndiyeva, H.Həsənov, Y.Seyidov, Q.Kazimov, B.Xəlilov, İ.Kazimov, M.Məmmədov, H.Hüseynova, S.Behbudov, İ.Xasiyev, R.Rüstəmov, E.Əzizov, İ.Bayramov, C.Xəndan, M.Rəfili, Mir Cəlal və başqa alımlarımız araşdırılmışdır.

Bədii üslubda işlənən dialektizmlər haqqında dilçi və ədəbiyyatşunas alımlar arasında fikir müxtəlifiyi var. Bu söz qrupları haqqında söylənilən fikirləri nəzərdən keçirək.

Əbdüləzəl Dəmircizadə üslubi məqsədəyঁ-günluq nöqtəyi-nəzərində istifadə olunan ləhcə, dialekt və şivələrin xüsusi tipik sözlərini dialektizm və ya şivə sözləri adlandırmışdır [4, s.87]. Görkəmli dilçi alim şivə sözlərinin əsas təbiq sahəsinin bədii üslub olduğunu və bədii əsərdə bu və ya digər surətin, yaxud surətlər kompleksinin müəyyən yerli-məhəlli şəraitlə üzvi bağlılığını bildirmək və belə məhəlli çalarlıqla onları canlandırmış zərurəti olduqda, tipik şivə sözlərinin işlədiliməsi məqsədəyঁ-günən saymış və ümumiyyətlə, bədii əsərin dilini məzəli, duzlu etdiyini qeyd etmişdir. Bu və ya digər surətin dilində belə tipik sözləri eşidən hər kəs həmin surətin məhəlli çalarlığını da gözü önünde canlandıra bilir [4, s.89]. Dilçi alim bununla yanaşı, yəni dialekt və şivələrdə olan sözlər hesabına ədəbi dilin zənginləşməsini göstərməklə yanaşı, digər tərəfdən belə bir fikri təqdir edir: "Üslubiyyatın vəzifələrindən biri budur ki, ədəbi dil normalarının mühafizəsi üçün dialektizmə qarşı mübarizə aparsın". Alim hesab edir ki, dialektizm millətin və xalqın vahidiyyinə, onun vahid dil normalarına mane olur. "Yəni xalq vahid millət olduqda, dialekt və şivələr məhdudlaşır və mahv olur. Buna görə də ümumxalq üçün aydın, dəqiq, dürüst bir ünsiyət vasitəsi uğrunda vahidlik, ümumilik uğruna

düyünün mövcudluğunu təsdiq etmək kimi məqsədi olan üslubiyat təbii olaraq şivəciliyi, dialektizmə qarşı mübarizə aparmalıdır" [4, s.14].

Səlim Cəfərova görə dialektizmlər dilimizin ayrı-ayrı şivələrində işlənən və ancaq onlara məxsus olan sözlərdir [3, s.71]. Şivələr ədəbi dilin, xüsusiələ onun lügət tərkibinin zənginləşməsində mühüm rol oynayır. Ədəbi dilin lügət tərkibinin müəyyən qismi yerli şivələr hesabına artır. Yerli şivələrdən ədəbi dilin gözəlliyini dağlıqda artırıb, onu zənginləşdirən sözlər almaq zəruridir.

Bununla belə, hər hansı bir bölgə və ya yaşayış məntəqəsinin həyatını daha real və qabarlıq şəkildə vermek, əsərdə ayrı-ayrı surəti canlandırmak üçün yazıçı o yerin və ya surətin mənsub olduğu şivə xüsusiyyətlərindən geniş şəkildə istifadə edə bilər [3, s.72]. Lakin qeyd etmək lazımdır ki, bədii əsərlərdə işlənən bu söz qruplarından müəyyən ölçü daxilində istifadə etmək lazımdır. Əks halda bu sözlər ədəbi dilimizi korlaya və ağırılıq yarada bilər.

Dialektizmlər bədii əsərlərdə kənd həyatının real təsvirini vermek, obrazları fərdiləşdirmək vəsittəsi kimi istifadə edilir. Dialektizmlər xalqın geniş həyat və məişət tərzi, geyim və adət-lərinin təsviri üçün əhəmiyyətlidir.

Adətən, dialektizmlər təbəti hadisələri, kənd təsərrüfatı alətləri, ev heyvanları və quşları, məişətin müxtəlif sahələri, bitki və otların adlarını ifadə edən sözlərdən. Onların əsasını ümumişlik sözlər təşkil edir. Dialektizmlərin mənası müəyyən ərazidə yaşayanlara məlumatdır, başqa ərazidə yaşayanlara isə aydın deyil [12, s.172].

Afad Qurbanova görə, dialektizm, əsasən, qeyri-ədəbi dil ünsürləri hesab edilən söz, ifadə, səs xüsusiyyəti və qrammatik formalardır. Adətən, dialektizmlər ədəbi zəmin əsasında qurulmuş nitqdə, yaxud bu və ya digər bədii əsərin dilində nəzərə çarpıbilər [19, s.265].

Musa Adilov "Sənətkar və söz" əsərinin "S.Rəhimov və Şamonun dili" bölməsində qeyd

edir ki, dialektizmlərin yeri bədii üslubdur. Bu kateqoriya sözlər ancaq bədii üslubda özünə yer tapa bilər. Dilin başqa üslublarında yox. Və "dialektizm" anlayışı da bədii ədəbiyyatla əlaqədə olaraq yaranmışdır. Digər tərəfdən dialektizm anlayışı ancaq ədəbi dil ilə müqayisədə özünü doğrulur. Bu isə o deməkdir ki, dialektizm anlayışı milli ədəbi dilin formallaşdırığı zamanından yaranmışdır. Doğrudan da, Azərbaycan milli ədəbi dili təşəkkül tapıldığı vaxtdan bəri bütün görkəmli sənətkarlarımıza dialekt sözlərinə az-çoq rast gəlmək olur.

Kənd həyatından bəhs edən yazıçılar da, əsərlər də əsərlərində varlığın real təsvirini vermək, əsərin dilini zənginləşdirmək və s. üçün dialekt sözlərində istifadə edirlər. Bədii üslubda dialektizm də, professionalizm də, vulqarizm də, arxaizm də, neologizm də, bəzən başqa "izm"lər də işlənə bilər və işlənməlidir. Bunlarlaşış bədii əsərin dili quru, sxematik, emosional təsirdən məhrum olar. Dialektizmləri işlətmək mütəlif məqsədlər ola bilər. Surətlərin dilində dialekt sözləri işlətməkən onları güllüş hədəfi etmək, komik effekt yaratmaq olar. Bəzən sənətkarlar dialektizmlərində etnoqrafik təsvir, kənd həyatının koloriti üçün bir vasitə kimi istifadə edirlər.

Dialektizm anlayışının özü də, onun meydana gəlməsi də bədii üslub ilə əlaqədardır. Bəzən müəlliflər bədii əsərlərdə surətlərin nitqində işlənən dialektizmlərə bərəbat qazandırmaqla yanaşı, bu dil vahidlərinin müəllifin təsvir dilində özünü yer tutmasına qarşı çıxırlar. Məsələni dəha dərindən tədqiq edən müəlliflərin fikrincə isə dialektizmlərin müəllif dilində işlənməsi da (məsələn, İ.Turgenevdə, M.Şoloxovda olduğu kimi) zəruridir. Çünkü bunsuz personaj nitqi ilə müəllif nitqi arasında zəruri vəhdət yaranıb [1, s.140].

T.Əfəndiyeva "Azərbaycan dilinin leksik üslubiyəti" adlı əsərində dialektizmləri müəyyən qrup dialekt və şivələrdən bədii əsərlərin dilinə gətirilən söz və ifadələr adlandırıb [5, s.207].

B.Xəlilova görə, dialektizmlər məhdud dairədə, ərazidə işlədilən dialekt və şivə sözləridir. Dilçilik ədəbiyyatında dialektizmlər qeyri-ədəbi dil ünsürləri hesab olunur. O, eyni zamanda, dialektizm və dialekt leksikası anlayışlarını bir-birində fərqləndirmişdir. Dialektizm dialektlə-

rin dialekt xüsusiyyətini özündə birləşdirən terminidir. Dialet leksikası anlayışı daha genişdir. Burada dialekt və şivənin yerli şərait, möisəti, təsərrüfatı, məşğulliyət sahələri ilə əlaqədar işlənən sözlər nəzərdə tutulur [15, s.104].

Qəzənfər Kazimov "Sənət düşüncələri" adlı əsərinin "Vidadi Babanlı" adlı bölümündə dialektizmləri qeyri-ədəbi dil vəsitsi, şivə sözləri mənasında işlədir. Professor Q.Kazimov "Müqəddəs ocaq" romanını təhlil edərən yazır ki, V.Babanlının bədii dilinin leksik tərkibi zəngindir. Yazıçı fikirlərini obrazlı ifadə etməkdə, təbiətin, insan xarakterlərinin emosional təsvirində çətinlik çəkmir. Şivə leksikası yazıçının da haçox köməyinə gəlir. Romanın dilində bir sıra qeyri-ədəbi dil vəsitsələri nəzərə çarpır. Bunların əksəriyyəti şivə sözlərindən ibarətdir. Bunlar onu göstərir ki, ümumxalq dili çox zəngindir, biz hələ ədəbi dilə az sey gətirmiş, şivələrimizdə çox qalın xam lay yatar, bunları tərəptəmək, hərəkətə gətirmək lazımdır, onun sıradan çıxmamasına, unudulmasına imkan vermək olmaz. Hətta ədəbi dildə işlənməsi lazım gəlməsə də, inca, spesifik məsələlərin, etnoqrafik cizgilərin təsvirində bunlar lazımdır; bunları ən azı dialektoloji lügətlərə toplamalıyıq. Düzdür, belə sözlərdən V.Babanlı yeri gəldikdə öz təhkiyə dilində də istifadə edir, müəllifin təhkiyə dili o qədər də "təmiz" deyil, lakin bu cür sözlər, təbii ki, daha çox obraz dilindədir. Məsələn, anşırmaq (müəyyənləşdirə bilmək), mismaq (sakit oturmək), iıldələmək (irisini seçmək), sayı düşmək (xəstələnmək), arqaz (arıq, uzun) və s. Q.Kazimov bu dialektizmlərin çoxunu faydalı, yerində hesab etsə də, əsərin dilində həddən artıq çoxluğuna, artıqlığına qarşı çıxır [17, s.80].

Eyni zamanda o, dialektizmlərin obrazın və ya müəllifin təhkiyə dilində işlədiliməsi ilə bağlı "Nəsrin seiriyəti" adlı bölümündə qeyd edir: "Söz obrazlara verildikdə, müəyyən hüdud dairəsində yazılışının əl-qolu daha çox açılır. Məhəlli kolorit yaratma və fərdiləşdirmə adına normaların hər cür pozulması halları obraz nitqinə məxsusdur. Şivə tələffüzü, şivə leksikası, arqotik ifadələr, söz sırasının bol-bol pozulması obraz nitqinə müəllifin mədəni-estetik tələblərinin səviyyəsi ilə bağlıdır. Gənc yazıçılar bir çox hallarda doğuldugu ərazinin məhəlli tələffüzünə üstünlük verirlər. Bu cür hallar geniş oxucu dai-

rəsəndə müsbət qarşılınmır və oxucunu mətbədən yayındır. Usta və böyük sənətkarlar obraz nitqini məharətlə fərdiləşdirə bilirlər” [17, s.14].

Bələliklə, bədii əsərin dili müəllif nitqi, şərti təhkiyəci obrazının nitqi və ayrı-ayrı obrazlarının nitqini sintezindən ibarət olur. Yazıçının bədii dili onun ictimai-ədəbi mövqeyi və bu sahələrin hər birinin ayrı-ayrılıqla analizi və nəhayət, ümumiləşdirilməsi yolu ilə qiymətləndirilə bilər. Müəllif nitqi ədəbi normalara uyğun olsa da, normadan çıxmış halları ilə də səciyyələnir, çünki yazıçı təhkiyəsi də bədii dil nümunəsidir və hadisələri, obrazları xarakteriz etmək, dili rəngləmək, bədiiləşdirmək, zənginləşdirmək üçün yazıçı yalnız ədəbi normalalar məhdudlaşa bilməz. Ən sadə və təmiz yazıçı təhkiyəsində də qeyri-ədəbi nitq vasitələrinə, ədəbi normalaların pozulması hallarına rast gəlmək mümkündür. Bu hal fərdi-bədii dil üçün təbii sayılmalıdır, çünki bədii dil ədəbi dil olmayıb, onun spesifik bir üslubudur [17, s.14].

Cox geniş anlaşış olan dialektlər dilsə, əsərsən, bədii yaradıcılıq vasitəsilə daxil olur. Elə müasir dilda dialektizmlərin işləndiyi yeganə sahə də bədii üslubdur. Bu kateqoriya sözlərin dilin başqa üslublarında işlənməsinə qötüyən yol verilmir. Onlar ancaq bədii dilda özünə yer təpə bilər. Dialektizmlərdən məqsədəyən istifadə bədiililiyin xeyrindədir. Çünki dialekt vahidləri əsində xalq dilinin, canlı danışq dilinin ünsürləridir. Fikrimizə, əcnəbi dillərə məxsus leksikonun bolluğundansa, canlı danışq, xalq dili leksikonuna məxsus sözlərdən istifadə əsəri daha canlı və oxunaqlı edir.

Elbrus Əzizov “Dialektizm anlaşışı və bəzi dialektizmlər haqqında” adlı məqaləsində bu günə qədərki söylənilən fikirləri saf-çürük edərək belə bir qənaət gəlin ki, Azərbaycan dilçiliyində dialektizmlərin iki izahı mövcuddur:

1) Dialektizmlər bədii ədəbiyyatın dilində, yaxud ədəbi dil normalarına müvafiq nitqdə işlənmiş məhəlli dialekt xüsusiyyətləridir;

2) Dialektizmlər məhəlli dialektlərə məxsus sözlərdir. O qeyd edir ki, ikinci izah dialektizm anlayışının mahiyyətini tam əks etdirmir və müəyyən qədər yarımcıqdır.

E.Əzizovun fikrinə, dialektizmlərin sadəcə olaraq məhəlli dialekt sözləri hesab edilməsi

onca görə özünü doğrultmur ki, belə sözlər bədii dildə və ya ədəbi dil normalarına müvafiq nitqdə işləndikdə dialektizmlik keyfiyyəti qazanır. Dialektizm anlayışının izahında ədəbi dil faktoru mütləq nəzərə alınmalıdır [8, s.6].

Azərbaycan sovet romanlarında işlənmiş dialektizmləri tədqiq etmiş V.R.Mursaqlıyevin qənaətinə görə, “dialektizmlər bədii əsərlərin dilində müəyyən dialekt və şiva qruplarına xas olan söz və ifadələrdir” [27, s.5].

Bədii dilin görkəmli tədqiqatçısı T.Hacıyev “Ədəbi dilin bədiliyi” adlı məqaləsində yazır: “Mən şəxsen dialektdən ədəbi dilə söz gəlməsinin qızığın tərəfdarıyam” [11, s.236]. Dialektizm özündə qədim bir tarix yaşadır.

Akad. Tofiq Hacıyev Y.Səmədoğluun “Qətl günü” romanının dili haqqında danışarkan bu fikirləri diqqətə çatdırır: “Ümumiyyətlə, dialektə müraciət ucdantutma bir məhəlli dil zonasının bütün danışığının üzünü köçürmək demək deyil; bir sıra tipik şivə detali ilə kifayətlənmək gərkədir; qalan hallarda isə daha yaxşı olar ki, ümumdanışq səciyyəli dialektizmlər işlədilsin. Əks halda, bir tərəfdən, bədii nitqin ədəbi dillə münasibəti pozulur, digər tərəfdən, şivənin yazılığa köçürülməsində sistemi gözləmək olmur” [11, s.271].

Dialektizmlər əhatə dairəsi etibarilə məhduddur. Bu sözləri müəyyən ərazidə olanlar, dialekt sahibləri başa düşürərlər. Buna görə də dialekt sözlərini bədii əsərlərdə işlətmək on cəox üslubi xarakterlərdə ola bilər. Yazıçılar bir cəox hallarda öz surətlərinin haralı olduğunu bildirmək üçün bu sözlərdən istifadə edirlər. Belə sözlər əsasən personajların dilində olur. Yazıçıların öz təhkiyə dilində dialekt sözlərinin işlədilməsi bir nöqsan kimi işlədilməlidir.

Yazıçı ədəbi dilin bütün sözlərindən, adı danışq sözlərindən və dialektizmlərdən istifadə edə bilər. Lakin yazıçı bütün qayda-qanunları, ölçünü yaddan çıxarıb həddindən çox adı danışq sözləri və dialekt sözlərini yersiz olaraq işlədirə, bu, yazıçının üslubu üçün qüsür hesab edilmişdir. Əksərən ədəbi dilin korlanması yerli söz və ifadələrin, dialektizmlərin, dialektə məxsus grammatik formaların işlədilməsi hesabına olur [2, s.61-62].

Q.Mustafayeva “Azərbaycan dilinin üslubiyatı” adlı dərsliyində belə bir fikir yazar ki, əsa-

sən, kənd həyatının tasvirinə hasr edilmiş əsərlərdə özüne yer təpə bilən dialektizmlər aşağıdakı bədii-üslubi məqamlarda işlədilir:

1. Kənd həyatı və məişətinin realistçisinə təsvir etmək üçün;

2. Yerli koloritin səciyyələndirilməsi məqamında;

3. Bədii yaradıcılıqdə dialektizmlər fərdiləşdirmə vasitəsi kimi istifadə edilir. Belə ki, təhsil, tərbiyə, əxlaq və s. ilə əlaqədar yazıçı tipin nitqinə müxtəlif xarakterli dialektizmlər daxil edir;

4. Bədii üslubda bəzi məqamlarda dialektizmlər bu və ya digər ərazinin keçmişindəki həyat və məişət tərzini, geyim və adətlərinin təsviri üçün də əhəmiyyətlidir [25, s.111-112].

Dialektizm – bu və ya digər yerli, məhəlli, yerli dialektə məxsus söz və ya ifadədir. Dialektizmlər ədəbi dilin tərkibində müəyyən üslubi rol oynayır, yerli kolorit yaratmağa kömək edir.

Mir Cəlalın bədii əsərlərinin dilinin görkəmli tədqiqatçısı olan H.Hüseynovanın da dialektizmlər haqqındaki fikirləri xüsusi maraq doğurur. Azərbaycan dilinin lügət tərkibində elə sözlər var ki, həmin sözlərdən yalnız müəyyən məhəlli şəraitdə, coğrafi ərazidə yaşayan əhalilə istifadə edir. Bu sözlərin manası yalnız həmin ərazidə yaşayanlar üçün anlaşıqlı olur. Belə sözlər dialekt sözlər, bədii əsərlərdə isə dialektizmlər adlanır [14, s.120].

Bədii əsərlər vasitəsilə dialekt sözlərinin ədəbi dilə keçməsi üçün imkan və şərait vardır. Çünki ədəbi dilin tərkib hissəsi olan bədii dildə, yeri gəldikcə, yazıçılar dialektizmlərdən müxtəlif üslubi məqsədlərlə istifadə edir, onların vasitəsilə əsərin milli koloritini, təbiiyini artırmaq nail olur, bəzən hətta ədəbi dildə qarşılığı olmayan dialektizmlərdən istifadə etməklə, ədəbi dilin zənginləşməsinə şərait yaradırlar. Bədii əsərlərdə surətlərin məhəlli mənsubluğunu canlandırmak lazımdır, onların nitqində dialektizmlərin işlənməsi məqsədəyən yoxdur. Bu isə əsərin və personajların danışığını şirinləşdirir, əsərin dili təbii və canlı olur [14, s.121].

Azərbaycan dilinin izahlı lügətində dialektizmlər dialektdən ədəbi dilə keçmiş məhəlli söz və ifadə kimi izah olunur. Dialektizmlər əsasən ədəbi dildə işlədilməyən sözlərdir, bədii

əsərlərdə isə dialektizmlər üslubi xarakterlidir, yerli kolorit yaratmaq, surətin nitqini fərdiləşdirmək, onun haralı olmasına bildirmək üçün istifadə olunur. Yazıçılar əsasən personajların dilində, təsvir etdiyi surətin yerli xüsusiyyətlərini daha qabarlı vermək üçün müxtəlif xarakterli dialektizmlərdən, müəyyən dialektə məxsus grammatic formalardan yararlanırlar. Ləhcə, dialekt və ya şiva dairəsində işlədilən və anlaşılan sözlər həmin yerin məişəti, təsərrüfat sahəsi ilə əlaqədar olur və yazıçılar belə dialektizmlərdən məqsədəyən yoxnamına üslub rəngarəngliyi yaratmaq və bədii surəti öz nitqinə vasitəsilə daha qabarlı səciyyələndirmək, əsərin bədii dəyərini artırmaq, məhəlli kolorit, cazibəli lövhələr hesabına əsərin dilinə təbiiilik vermək üçün işlədirlər [13, s.227].

Dilçiliklə yanışı, ədəbiyyatşunaslıqda da bədii əsərlərin dilində dialektizmlərin işlənməsinə münasib müxtəlifdir. Mikayıl Rəfili “Ədəbiyyat nəzəriyyəsinə giriş” dərsliyində qeyd edir ki, dialektizm, yaxud provinsializm – xalq səviyələrdən, yəni ayrı-ayrı rayonlarda, əyalətlərdə işlədilən, lakin ümumxalq tərəfindən anlaşılmayan sözlər, yaxud ibarələr deyilir. Geniş mənada dialektizm ancaq bu və ya başqa bir məhəlli halda işlədilən sözlərə demək mümkündür [23, s.129].

Cəfər Xəndən yazıçının öz ifadələrində dialektlərdən istifadənin əleyhinə olsa da, dialekt sözlərinin tiplərin dilində işlənməsini mümkün sayır. O, eyni zamanda S.Vurğunun şeirlərində dialektdən gələn “şütümək”, “sayışmaq”, “mäşl”, “qılıq”, “ilqar” sözlərinin işlənməsini yaxşılaşdırmaq kimi qiymətləndirir [10, s.229-230].

Ədəbiyyatşunaslıq alımlarımızdan Mir Cəlal və Pənah Xəlilovun “Ədəbiyyatşunaslığın əsasları” adlı dərsliyində qeyd olunur ki, dialektizm (ləhcəciliq) bədii dildə olmamalıdır. Müxtəlif rayonların canlı dilində bəzi kəlmə və ifadələr müxtəlif şəkildə işlənir (gedeyrəm, gedədi...). Bunları da ancaq tiplərin dilində vermək olar. Ədibin dilində, şeir və təhkiyəsində buna yol vermək olmaz. Bədii əsər oxucularını yalnız mənəvi, fikri cəhətdən deyil, həm də danışq, dil cəhətdən tərbiyə edir. Sözü ləhcə ilə deyənlər, bədii əsərdən doğru tələffüz öyrənir, ifadələrini düzəldirlər [22, s.75].

Ədəbiyyatşunas Nazif Qəhrəmanlıya görə, dialektizmlər – məhəlli sözlər, dialekt və şivə sözləridir [18, s.24].

Rəhim Əliyevin müəllifi olduğu “Ədəbiyyat nəzəriyyəsi” kitabında dialektizmlər müəyyən dialektlərdə işlənən sözlərin yazılı dildə işlədiyimişdir. Realist nəşrin dil anlayışında bu yazının xalq dilinə həssas münasibətini, dil bilgisinin genişliyini göstərən əlamət sayılır. Belə sözlər uğurlu şəkildə yazı dilində, xüsusiəl nəşr dilində işləndikdə tez bir zamanda ədəbi dildə vətəndaşlıq hüququ qazanır [7, s.237].

Əziz Mirahmədov “Ədəbiyyatşunaslıq terminləri lügəti” kitabının birinci və təkmilləşdirilmiş ikinci nəşrində yazır ki, bu sözlər ümumxalq dilini və ədəbi dili zibilleyir.

Qeyd edək ki, ədəbi dilin daxili imkanlar he-sabına zənginləşməsində və dilimizin milliliyinin qorunmasında mühüm rol oynayan dialektizmlər haqqında görkəmli ədəbiyyatşunas alimin bu mövqeda olması təessüf doğuran bir haldır. Bununla yanaşı, müəllif həmin kitabın 1978-ci il nəşrində fikrini təkzib edərək yazırı ki, dialektizm hər hansı dilin müxtəlif növlərin-dən biridir. Bu mənada bilavasitə və daimi təmasda olan adamların müəyyən dərəcədə məhdud dairəsi tərəfindən işlənən sözlər dialekt, ədəbi əsərdə istifadə edilən belə sözlər isə dialektizmlər deyilir [24, s.51].

Dialektizmlər yazıçı təsvir etdiyi xarakteri daha döründən və aydın şəkildə açmaq, əsərində üslub rəngaranglılığı yaratmaq və bədii surətdə onun nitqi vəsaiti-qabarəq saciyyələndirmək məqsədiələ müraciət edir. Dialektizmlər surətin sinfi simasını, ərazi və etnik mənsubiyyətini (haralı olduğunu, ölkənin hansı vilayət, ya əyalətindən çıxdığını və s.) göstərməyə kömək edən bədii ifadə vəsaitlərindən biridir [24, s.51].

Xalid Əlimirzəyev qeyd edir ki, daha çox danışq dilinə aid olan, bir rayonda, məhdud bir ərazidə işlədilən, başqa yerlərdə anlaşılmayan və ya çatın anlaşılan, ümumi dil normalarına bir qədər uyğun gəlməyən sözlər, ifadələrə dialektizm və şivələr deyilir. Bədii dildə dialektizmlərin işlədilməsi ilə bağlı akademik Məmməd Cəfərovun da maraqlı fikirləri vardır.

Ədəbiyyatşunas alimin bədii əsərlərdə yazıçının ümumxalq dilindən, dialekt və şivələrdən

istifadəsi məsələsinə mövqeyi belədir: “Ötən əsrlərdə dilimizə daxil olan bir çox lüzumsuz əcnəbi söz, ifadə və tərkiblər dilimizin öz doğma sözlərini sixişdirib unutdurmuş, üstüortülü xazinə halına salmışdır. Bu nöqtəyi-nəzərdən Azərbaycan yazıçısının, aliminin, lazımlı olduğu yerdə ləhcə, şivə, dialektlərə müraciət etməsi vacibdir” [21, s.42].

Burada ədəbi dilin dialektlərdən mayalanmasının qanuna uyğun bir hadisə olduğu əsas götürüldüyü kimi, dialekt (ləhcə, şivə) ilə bağlı başqa nəzərli fikirlər də irəli sürürlür: dialekt xüsusiyyətləri dilin əhatəsinə daxil olan, onun öz varlığından doğan təbii bir hadisidir. Dialekt xüsusiyyətləri dilin vaxtılı fealiyyət göstərmiş, sonradan işləkdən düşmüş bir çox sözlərini qoruyub saxlayır. Deməli, dialekt sözlərini (dialektizmləri) dilin ehtiyat fondu adlandırmadıqda tam haqlıydı.

Əsas məsələ yenə ondan ibarətdir ki, ədəbi dilin, bu dili yaradanların söz, ifadə, bəzən də hətta ifadə tərzi üçün dialektlərə müraciəti mümkün və lazımlıdır; həm də ümumxalq dili mücərrəd anlaysış deyildir, o, xalqın yaşadığı bütün sahələrə aid ümumi xüsusiyyətləri ilə birlikdə, dialekt, şivə xüsusiyyətləri ilə birlikdə, dialekt, şivə xüsusiyyətləri ümumiliyində anlaşırlar və bu ümumilikdə fealiyyət göstərir. Ümumxalq dilindən daim mayalanmayan ədəbi dil, eləcə də ədəbi-bədii dil zaman-zaman qurulaşar, xalqı mahiyyətini itirir.

Lakin ümumxalq danışq dilindən, ləhcə, şivə və dialektlərdən istifadə kortsəbi, qeyri-şərt-siz ola bilməz. M.Cəfərov burada da fərdi yanaşmayı, götür-qoy etməyi məsləhət görür, axı “Lazım olmadığı halda məhəlli sözlərin işlədilməsi dil ümumiliyinə və normativliyinə ciddi əngel tərədir”; axı “İndi dil mədəniyyətimizin elə bir inkişaf mərhələsidir ki, istər fəhlə, kəndli, müəllim, tələbə olsun, istər yazıçı, aktyor, alim; birinin *neft*, birinin *növüt*, birinin *məşhur*, birinin *mansır*, birinin *neçin*, birinin *nöş*, birinin *gəlibdir*, birinin *gəliidi* və i. deməsi və yazılıda işlətməsi hərc-mərciliyə səbəb olur” [21, s.44].

M.Cəfərov bəzilərinin fikrina rəğmən belə hesab edir ki, belə tələffüz forması nəinki ümum ədəbi dil üçün, hətta bədii ədəbiyyatda surətlərin dili üçün də məqbul sayla bilməz. Tənqidçi alim dildə ümumxalq xarakteri daşıma-

yan, yalnız bu və ya digər mahalda, kənddə iş-lədilən və müasir dildə əvəzi olan sözləri ədəbi dil gətirməyi də düzgün yol hesab etmir. Ədib bu haqda belə yazır: “Dialektlərdə elə söz və tələffüz formallarına rast galır ki, onlar çoxdan köhnəlib ümum tərəfindən anlaşılmayan sözlər halına düşmüşdür. Məsələn, artıq dildə çoxdan sabitləşib, hamı tərəfindən anlaşılan *sabəb*, *vaxt*, *gülüş*, *duman*, *göz həkimi*, *cib yaylığı*, *aciz*, *nadinc*, *növbə*, *qüvvət*, *ağbəniz*, *kömək* kimi sözlərin yerinə bəzi dialektlərdə ümumxalq tərəfindən anlaşılmayan *mile*, *maslet*, *hingildəmək*, *cəncərma*, *kahal*, *kəsəri*, *əmafək*, *ələmyətir*, *nədəhil*, *avağa*, *ağcəvizi*, *ayamat* kimi söz-lər işlədilirsə, bunları təzədən ədəbi-bədii dilə gətirməyə ehtiyac yoxdur. Belə bir təşəbbüs özi pis mənada məhəlliçilik olardı” [21, s.43].

M.Cəfərov dialektlərdən lüzumsuz istifadənin zərərlə nəticələrini də göstərərək yazır: “Dilin estetik gözəlliyyini pozan söz və tələffüz formalının bədii əsərdə, səhnədə və ya radio, televiziya verilişlərində tez-tez səslənməsi onları yaxılmasına səbəb olub, vətəndaşların nitq mədəniyyətinə də çox ziyan vurur, danışq dili-ni korlayır” [21, s.43].

Bunlarla yanaşı, M.Cəfərovun məqalələrinin birində belə bir fikirlə rastlaşırıq: “Yazida məhəlli söz, ifadə, tələffüz formallarından qaçmağı tələb edən dilçilərlə yazıçılar arasında növ anlaşılmazlığın səbəbi də yox deyildir. Bəzən dilçilər normativlik tələbinə irəli sürəndə bədii dilin spesifik xüsusiyyətlərindən sərf-nəzər edir, nəzərə almırlar ki, dialektlərdən, habelə köhnə lü-gətlərdən, kitablardan və tərcümə əsərlərindən, arxiv sənədlərindən də söz seçmək, əvəz etmək, müəyyən sözləri yeni mənada işlətmək ədəbi-bədii dili zənginləşdirən mənbələrdən biridir, həmişə də belə olmuşdur. Dünyanın bütün söz ustaları məhz ləhcə və dialektlərdən münasib sözlər alb işlətməklə ədəbi-bədii dilin zənginləşməsinə kömək etmişlər.

Belə bir axtarış, seçmə, əvəzətmə, sözlərə yeni mənavərmə Azərbaycan yazıçısı, alimi üçün xüsusiəl vacibdir.

Ədəbi-bədii dil sahəsində tədqiqat işi aparan akademik Məmməd Arifin “Dil və üslub” məqaləsindəki fikirlərini nəzərdən keçirək: “Bədii ədəbiyyatın dili xalqın ümumi ədəbi dili olmalıdır. Hər söz aydın, dürüst məna daşmalıdır.

Halbuki məhəlli sözlər, dialektlər və jarqonlar çox vaxt biza bu aydınlığı göturmirlər. Məhəlliçiliyin əsas nöqsani da ondadır ki, hər kəlmə ayrı-ayrı rayonlarda və ya kənddə, hətta müəyyən bir zümrə arasında ayrı-ayrı mənalarda işlənir. Buna görə də belə sözlər ümumi dilimizə daxil olub ümum mənalalar qəbul etmədiyindən bədii əsərlərin dilini ağırlaşdırır” [20, s.233].

Əgər bir yazıçı əsərində məhəlli sözlər, dialektlər və jarqonsuz ötüş bilmirsə, bu, o de-məkdir ki, həmin yazıçı ümumxalq ədəbi dil normalarından və bu dilin tarixi inkişaf prosesindən və inkişaf səviyyəsindən xəbərsiz olub, ancaq doğuldugu kənddə işlənən sözlərlə kifaya-tələməmişdir.

M.Arif dilçilik elmində dialektlərin, məhəlli sözlərin öyrənilməsinin əleyhinə deyildir. O, həmin məqaləsində yazır: “Yazıçı zəruri hallarda öz personajlarının dilində və ya özünün hadisələrin təsvirində bu və ya başqa istilah və ya əyalət sözlərindən də istifadə edə bilər. Heç bir yazıçı bunu qadağan etmək olmaz; bu şərtə ki, belə sözlərin mənəsi cümlə içərisində təxmini-nə də olsa, aydın olsun, ifadə edilən fikri ağırlaşdırmasın, dilin bədii quruluşunu pozmasın” [20, s.235]. Ancaq səhəbat bədii dildən gedəndə o, haqlı olaraq ümuməzərbaycan ədəbi dili arse-nalına daxil olmayan sözlərin bədii əsərdə işlənməsinin əleyhinədir.

Yazıçı təsvir etdiyi hadisələri daha canlı, da-ha inandırıcı əks etdirmək üçün, personajlarının xarakterlərini səciyyələndirmək, onları tipikləş-dirmək üçün ümumxalq danışq dilinə - dialekt və şivə sözlərinə müraciət edir. Canlı xalq danışq dilinə əsaslanmaq hər bir bədii əsərin dilinin sadəliyini və xəlqılıyini təmin edir.

Qeyd edək ki, dialektizmlərə yanaşı, dilin digər leksik qatlardan olan arxaizmlər, emosional-ekspressiv sözlər, onomastik vahidlər, jarqonlar, vulqar sözlər və başqa dil vahidlərin-dən həddindən artıq bədii əsərdə istifadə etmək bədii əsərə xeyirdən çox ziyan verə bilər. Məq-sədəvəyün şəkildə, qədərincə istifadə olunması isə əsərin qiymətini artırır, əsərin dilini daha canlı, daha tabii edir.

Dialekt sözlər (dialektizmlər nəzərdə tutulur) bədii əsərlərdə yerli xüsusiyyət koloritini daha qabarlı vermək, surətlərin fərdi dil xüsusiyyətlərini nümayiş etdirmək məqsədilə sənətkarın

bilərkəndən istifadə etdiyi müəyyən əraziyə məxsus dil vahidləridir [20, s.181].

Tənqidçi alının məhəlliçiliklə bağlı fikirlərinə onun "Azərbaycan sovet romanı" məqaləsinin də rast golur. O qeyd edir ki, məhəlliçilik əleyhinə mübarizəyə bəzi yazıçılar, ümumiyyətlə, ədəbiyyata yeni və müvəffəqiyətli sözlərin gətirilməsinə mane olmaq kimi baxırlar. Halbuki belə deyildir. Ədəbi dilimizə gətirilən hər bir yeni, tutarlı və zəruri sözü, yəni dilə dəqiqlik, aydınlıq və zənginlik gətirən sözü alqışlamaq lazımdır. Belə yeni sözlər romanlarımız vasitəsilə də dilimizə az gəlməmişdir, onları rədd etmək ağılsızlıqları olardı. Məhəlliçilik dedikdə hər yazının ayrı-ayrı rayonlarda və ya kəndlərdə işlənən, başqaları tərəfindən anlaşılımayan və ya başqa mənənədən anlaşılan yerli sözləri ehtiyac olmadan ədəbiyyata getirməsinə nəzarədə tuturq. Belə bir məhəlliçiliyə hələ də romanlarımıza tasadif olunur.

Bəzən romanlarımıza bu və ya başqa qəhrəmanın filan yerli olmasına bildirmək üçün onun dilinə qəsdən məhəlli sözlər və ifadələr verirlər. Biz bu təşəbbüsün əleyhinə çıxmak fikrində deyilik. lazım gəldikdə bir tipin fərdi xüsusiyyətlərini qeyd etmək məqsədilə bunu etmək olar [20, s.169].

Tənqidçi, ədəbiyyatşunas Qulu Xəlilov "Azərbaycan romanının inkişaf tarixindən" əsərində dialect və şivələrin ədəbi-bədii dilin zənginləşməsində mühüm rol oynadığını qeyd edərək yazar ki, ədəbi-bədii dil dialect və şivələrin hesabına xeyli genişlənir, zənginləşir və xalq hayatında, təfəkküründə mövcud olan bu sözləri şürlü surətdə seçib dilin lüğət fonduna gətirən yeganə xeyirxah adamlar yazıçılardır. Bunu da qeyd edək ki, heç kəs ümumxalq dilindəki sözlərin hamisini bilmir və hər kəs qulağı birinci dəfə eşitdiyi və bilmədiyi sözə damğa basıb desə ki, "bu dialectdir, ləhcədir, dilimizə yaddır" və s. həmin şəxs öz "alimnümalığını", eyni zamanda nadanlığını sübut etmiş olar. Müxtəlif peşə və sonət hadisələri ilə əlaqədar (məsələn, baliqqılıq, bağçılıq, heyvandarlıq və s.) elə söz və istilahlar var ki, bunlardan sənətkarı məhrum etmək onu həyat faktlarını realist təsvirdən uzaqlaşdırmaq demək olardı. [16, s.302]

Həm də, adətən, belə sözlər ən çox məişətlə bağlı olur və istifadə edilir. Bir sıra faktlar gö-

təri ki, yazıçı belə "məşət söz və istilahlarını" öyrənməyəndə təsvirdə qırıb və gülməli vəziyyət alır. Əlbəttə, sərf dialect vasitəsilə yaranan və o qədər də kütləvi olmayan sözləri yalnız yerində işlətmək lazımdır. Dialetlər formaca bir qədər kobud olsalar da, tələb edilən mənəni çox dəqiq ifadə edir.

Dialectizmlərin ədəbi-bədii dildə işlənməsinin əleyhinə çıxanlara, bu dili korlayan, zibillaryen sözlər hesab edənlərə qarşı Q.Xəlilov haqlı cavab verərək yazar ki, bədii dildə dialectlərin əleyhinə çıxanlar bir şeyi nəzərə almırlar ki, xalqın lüğət ehtiyatındakı bu tipli sözlər onun bədii təfəkkürünün obrazlı inikası olan dildə istifadə olunmayacaqsə, bəs harada işlənəcək? Dialet anlayışı ədəbi dilin tarixi ilə sıx bağlıdır və Azərbaycan ədəbi dili mükəmməl formaya düşəndən bəri bir çox görkəmli sənətkarlarımız müxtəlif münasibət və vəzifyətlərdə dialectdə bacarıqla istifadə etmişlər [16, s.305].

Dialectizmlərin və eyni zamanda digər xalq danışq ifadələrinin bədii dildə işlənməsinin əhəmiyyətindən danışan, eyni zamanda əsərlərinde dialectizmlərdən istifadəyə görə fərqlənən Xalq yazıçısı Süleyman Rəhimov özü bu haqda belə yazar: "Sözün hardan gəldiyini axtarmaqdan artıq, həmin sözün Azərbaycan sözləri içərisində necə yararlı olduğunu, artıq qaynayıb-qovuşduğunu görmək, qiymətləndirmək faydalı olardı. Ancaq mən dilin canlı xalq dili ehtiyati hesabına zənginləşməsinə tamam tərəfdaram. Ona görə, mən ədəbiyyatda işlənməyən, yaxud az-az işlənən sözləri bədii əsərlərimə gətirməkdən çəkinmirəm... Mən bilirəm ki, bu sözlərin bir çoxu bədii ədəbiyyat dilinə daxil olmayıcaqdır, ancaq müəyyən qismi mütləq qalacaqdır. Mən bu prosesə tərəfdaram, qoy belə bir inkişaf davam etsin, dil özü, axar su kimi xilti təmizləyəcək, zibillənməyə yol verməyəcək, axaxa durulacaq, hey durulacaqdır!.. Hər xalqın öz dilinin belə xüsusiyyəti vardır...

...Yaradıcılığının mənbəyi xəlqi olduğu üçün, yaradıcılıqla doğub gələn dil özü də canlı xalq dilindən qoparıla bilməz, özünün zənginləşməsi, inkişafı üçün arası kəsilmədən axan həyat çeşməsindən qaça bilməz. Sərf-nəhv ehkəminin özü də donuq halda bir nöqtədə dayanıb dura bilməz" [26, s.126-127, 128-129].

## Nəticə / Conclusion

Həqiqətən də, ədəbi-bədii dilimizin zənginləşməsində mənbə rolunu oynayan, dilimizin tarixi etnoqrafiyası sayılan, canlı, duzlu, məzəli, doğma sözlər hesab edilən, zəngin dil elementlərini özündə eks etdirən dialectizmlərin bədii dildə işlədilməsi dilimizi korlamar, yararsız hala götürmir, əksinə bu söz qrupları yerli-terində,

lazım gəldikdə müəyyən əslubi məqsədlərlə bədii dildə işlənirsə, obrazların dilini, dənişgini, hərəkətini, məişətini, yaşayış tərzini, haralı olduğunu ifadə etməyə xidmət edirə, o zaman bu cür sözlərin ədəbi-bədii dildə işlənməsinin ancaq əhəmiyyətindən və vacibliyindən dənişmaq olar.

## Ədəbiyyat / References

1. Adilov M.İ. Sənətkar və söz. Bakı: "Yazıçı", 1984.
2. Azərbaycan bədii dilinin əslubiyyəti: oşerkələr. Bakı: "Elm", 1970.
3. Cəfərov S.Ə. Müasir Azərbaycan dili. II hissə. Leksika. Bakı: "Şərq-Qərb", 2007.
4. Dəmərçizadə Ə.M. Azərbaycan dilinin əslubiyyəti. Bakı: "Azərtədrisnəşr", 1962.
5. Əfəndiyeva T.Ə. Azərbaycan dilinin leksik əslubiyyəti. Bakı: "Elm və təhsil", 2012.
6. Əkbərov Ə.H. Müasir Azərbaycan dilinin əslubiyyəti. Bakı: ADPU, 2016.
7. Əliyev R.N. Ədəbiyyat nəzəriyyəsi. Bakı: "Mütərcim", 2008.
8. Əzizov E.İ. Dialetizm anlayışı və bəzi dialectizmlər haqqında. Bakı Universitetinin xəbərləri. Humanitar elmlər seriyası, 2005, № 2.
9. Fərəcov Ə.A. İzahlı dilçiliyi lügəti. Bakı: "Maarif", 1969.
10. Hacıyev C.X. Ədəbiyyat nəzəriyyəsi. Bakı: Azərnəşr, 1958.
11. Hacıyev T.İ. Şeirimiz, nəsrimiz, ədəbi dilimiz, Bakı: "Yazıçı", 1990.
12. Həsənov H.Ə. Müasir Azərbaycan dilinin leksikası. Bakı: "Maarif", 1988.
13. Hüseynov S.S., Qaracayeva E.M. Azərbaycan dili və nitq mədəniyyəti. Bakı: "Elm və təhsil", 2016.
14. Hüseynova H.E. Mir Cəlalın bədii əsərlərinin linqvopoetik xüsusiyyətləri. I cild. Bakı: ADPU, 2018.
15. Xəlilov B.Ə. Müasir Azərbaycan dilinin leksikologiyası. Bakı: "Nurlan", 2008.
16. Xəlilov Q.Q. Azərbaycan romanının inkişaf tarixindən, Bakı: "Elm", 1973.
17. Kazımov Q.Ş. Seçilmiş əsərləri. 4-cü cild. Bakı: "Nurlan", 2009.
18. Qəhrəmanlı N.Ə. Ədəbiyyat nəzəriyyəsi. Bakı: BQU, 2008.
19. Qurbanov A.M. Müasir Azərbaycan ədəbi dili. 1-ci cild. Bakı: "Nurlan", 2003.
20. M.Arif. Ədəbi-tənqid məqalələr. Bakı: Azərnəşr, 1958.
21. M.Cəfər. Seçilmiş əsərləri. I cild. Bakı: "Çinar-Çap", 2003.
22. M.Cəlal, Xəlilov.P. Ədəbiyyatşunaslığın əsasları. Bakı: "Maarif", 1988.
23. M.Rəfili. Ədəbiyyat nəzəriyyəsinə giriş. Bakı: V.I.Lenin adına APİ, 1958.
24. Mırəhmədov Ə.M. Ədəbiyyatşunaslıq terminləri lügəti. Bakı: "Maarif", 1978.
25. Mustafayeva Q. Azərbaycan dilinin əslubiyyəti. Bakı: "Elm", 2010.
26. Rəhimov S.H. Yazıçı və həyat. Bakı: Azərnəşr, 1961.
27. Mursakulyev V.R. Dialetizm və azerbaydžanskih sovetskih romanah (1930-1960). Autorəph. dis. kand. filol. nauk. Bakı.

## **Вопросы исследования диалектизмов в азербайджанском языкоznании и литературоведении**

**Гюльнар Агакишиева**

Бакинский славянский университет. Азербайджан.

E-mail: gulnar.rehimli.90@mail.ru

**Резюме.** В статье исследуются диалектизмы, выраженные в области азербайджанской лингвистики и литературоведении, и освещаются взгляды лингвистов и литературоведов на эти группы слов, употребляемых в литературном языке. В результате эти группы слов, выраженные поэтами и писателями из диалектов и говоров для определенных стилистических целей, сохраняя историческое развитие нашего языка, сыграли важную роль в обогащении азербайджанского литературного языка.

**Ключевые слова:** художественный язык, диалектизм, литературный язык, история родного языка, диалектизмы в словарном литературоведении, разговорный язык